

2019-cu il üzrə sadə orta, sadə ortaçəkili tarif dərəcələri və 0% idxal gömrük rüsum dərəcəsi tətbiq edilən mallar barədə məlumatlar.

1) 2019-cu ilin 12 ayı üçün sadə orta rüsum dərəcəsi hesablanarkən aşağıdakı parametrlərdən istifadə edilmişdir :

a)12 aylıq idxal əməliyyatlarının həcmi;

b)12 aylıq toplanmış idxal gömrük rüsumlarının həcmi.

12 ay ərzində idxal əməliyyatlarının həcminin **13 667 237 830** ABŞ dolları olduğunu nəzərə alsaq (statistik dəyər ABŞ dolları ilə ifadə olunduğu üçün), həmin dövr üçün onların ümumi gömrük dəyəri **23 323 430 431** manata bərabər olur:

$$\text{Gömrük}_{\text{dəy}} = 13\,667\,237\,830 * 1.7 = 23\,323\,430\,431.$$

12 ay ərzində toplanmış gömrük rüsumlarının həcmi **1 104 753 184** manata bərabər olduğu üçün, bu rəqəm idxal edilmiş malların ümumi gömrük dəyərinin **4.73%** təşkil edir. (Cədvəl 1)

Cədvəl 1. Sadə orta tarif dərəcəsinin hesablanması.

İDXAL EDİLMİŞ MALLARIN ÜMUMİ GÖMRÜK DƏYƏRİ(AZN)	İDXAL EDİLMİŞ MALLAR ÜZRƏ GÖMRÜK RÜSURLARININ MƏBLƏĞİ(AZN)	SADƏ ORTA TARİF DƏRƏCƏSİ (%)
23 323 430 431	1 104 753 184	4.73

2) 2019-ci il üzrə sadə ortaçəkili tarif dərəcəsi 8,15% təşkil etmişdir.

Sadə ortaçəkili rüsum dərəcəsinin hesablanmasında "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarında tətbiq olunan idxal gömrük rüsumlarının dərəcələrinin tarif xəttlərinə nisbəti əsasında müəyyənləşdirilir :

Tarif xəttlərinin sayı (Txs) – 10337

Rüsum dərəcələrinin məcmusu (Rdm) = (0% x 2978) + (5% x 2058) + (15% x 4939) = 84315

Sadə ortaçəkili = Rdm/Txs=84315/10337=8.15%

- 3) Müxtəlif mal mövqələrinə tətbiq edilən advalor gömrük rüsumlarının tarif dərəcələri ilə bölgüsü və spesifik gömrük rüsum dərəcələri və onların sayları. (Cədvəl 2)

Cədvəl 2. Tarif dərəcələrinin XİFMN üzrə bölgüsü.

Tarif dərəcəsi	XİFMN üzrə alt yarım-mövqələrin sayı
0%	2978
5%	2058
15%	4939
Spesifik	362
Cəmi	10337

- 4) 2019-cu il üzrə ölkə ərazisinə idxal edilən malların 13 faizinə 0 faiz idxal tarif dərəcəsi tətbiq olunmuşdur. (Cədvəl 3)

Cədvəl 3. 0% idxal gömrük rüsum dərəcəsinə cəlb edilmiş idxalın həcmi.

(min ABŞ dolları ilə)

Dövr	İdxalın həcmi	"0" dərəcə ilə idxal	"0" dərəcə ilə idxalın xüsusi çəkisi %
01.01.2019-31.12.2019	13 667 237 830	1 756 755	13